


Dilçilikdə yenilik

Hər hansı dilin zənginliyinin mühüm cəhətlərindən biri də onun lügət ehtiyatı ilə bağlıdır. Adətən, dildə fikirlərin daha dəqiq, uğurlu və bütünlükli ifadə olunmasında sözün rolü və əhəmiyyəti misilsizdir.

Elə buna görə də bəşəriyyətin tarixi boyu elm və sənət adamları, böyük təfəkkür sahibləri dilin gözəlliyyindən danışarkən həmişə onun söz ehtiyatına xüsusi diqqət yetiriblər, sözün sehri, ecazkar qüvvəsindən danışiblər, varlığın möhtəşəm sənət incilərinin yaradılmasında sözün əvezsiz imkanlarından bəhs ediblər. Dil tədricən tarixin daş yaddaşı kimi temsil etdiyi xalqın zəngin bir salnaməsinə çevrilib, tarixi hadisələrin, faktların simvolu kimi formalaşıb, onları özündə hifz edib. Bu zaman zəngin söz xəzinəsinə çevrilib, lügətlərin, qamusların səhifələrində yeni ömür, həyat yaşamağa başlayıb.

Bu sözləri "Türkmənşəli arxaizmlər lügəti"nə də fəxarətlə aid edə bilərik. Həmin lügətə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi



"Türkmənşəli arxaizmlər lügəti"

(XIII-XVIII əsr Azərbaycan yazılı abidələri əsasında)

Şöbəsində, dilçiliyimizdə ilk dəfə olaraq, irihəcmli tarixi lügət layihəsi həyata keçirilmişdir. Azərbaycanın orta əsr yazılı abidələrindən toplanmış nümunələr əsasında hazırlanmış 3 cildlik "Türkmənşəli arxaizmlər lügəti"nin I cildi artıq çapdan çıxmışdır.

Azərbaycan dilçiliyində elmi yenilik olan bu qiymətli mənbəni ərsəyə gətirənlər onun lügətçilik baxımından mükemmel olması üçün çox böyük əmək sərf etmişlər. Bu leksikoqrafik əsərə arxaizmlərin bütün leksik, semantik, fonetik və qrammatik növləri daxil edilmişdir. Göstərilən və aşağıda sadalanacaq xüsusiyyətlər Azərbaycan dili tarixinin leksikologiya, semasiologiya, sintaksis, morfologiya və fonetika sahələrinin konkret dövrləri üzrə gələcək tədqiqatlar üçün geniş imkanlar açır.

Yeni lügətdə əks olunmuş **leksik arxaizmlərdən** (müsəbir ədəbi dildə işlənməyən sözlər) *ağmaq* – çıxmak, *ağgöz* – gözünün ağı çox olan, *aluluğ* – axmaqlıq, *andağı* – ondakı, *balçaq* – qılıncın qəbzəsi, *çəri* – qoşun, *çigləmək* - tapdalamaq, *çoxmaq/çoqmaq* – cummaq, hücum etmək və s.; **semantik arxaizmlərdən** (müsəbir dövrə işlənən, lakin mənası dəyişmiş sözlər) *banlamaq* – azan oxumaq, *bərk* – dönməz, möhkəm, iradəli, *daşlamaq* – atmaq, tullamaq və s.; **fonetik arxaizmlərdən** (səslənməsi köhnəlmış sözlər) *aqlıq/axlıx* – aqlıq, *dəprənmək* – tərənmək, *dəğirmək/dəgsürmək*/*dəyirmək* – dəyişmək, dəyişdirmək və s.; **qrammatik arxaizmlərdən** (sözlərin müəsir dildə müşahidə olunmayan köhnəlmış qrammatik formaları) *açılgan* – açılan, *ağlayu* – ağlayaraq, *andan/andın* – ondan və s., *aydınراك/aydınraq* – daha aydın, *altılığ* – qızılı, *atlığ* – atlı, atı olan, *birlə/birlən* – ilə, -la, -lə və s. misal götirmək olar.

Lügətdə hər bir baş sözə aid nümunələr xronoloji ardıcılıqla düzülmüşdür: "Kitabi Dədə Qorqud" dastanı ilk sıradə yer alır, arxasında XIII əsr və digər abidələr (ta XVIII əsre qədər). Bu zaman sözlərin həm mənaca inkişafını, həm də işlənmə intensivliyini aşkar izləmək mümkündür: bəzən bir söz yalnız bir müəllifin dilində izləndiyi halda, digəri bütün əsərlərdə ümumişləkdir. Məsələn, müəsir dilimizdə arxaik hesab etdiyimiz *bulmaq* feilinin XVIII əsre qədər bütün nəzm və nəşr əsərlərində tam aktiv şəkildə olduğunu müşahidə edilir. Amma fonetik arxaizm olan *ağrıq* sözünə XIII əsr abidəsi olan Ibn Mühənnə lügətində və ən son "Şeyx Səfi" (XVI əsr) təzkirəsində rast gəlinir. Sonrakı dövrlərə aid mənbələrdə görmədiyimizə görə, deyə bilərik ki, XVI əsrənən sonra həmin fonetik variant işləklilikdə qalmışdır. Yaxud *biləmcə* leksik arxaizmine ilk olaraq XIV əsrə "Fütuhüs-Şam"da, daha sonra XVI əsrə "Şeyx Səfi" və "Şühədanamə" tərcümə əsərlərində işlənir.

"Türk mənşəli arxaizmlər lügəti"ndə

verilən izahlar və sıralanma şöbə əməkdaşları tərəfindən sitatların kontekstində və mötəbər, etibarlı lügətlərə əsasən müəyyənləşdirilmişdir. Lügət məqaləsinin tərtibatında, təbii olaraq, tarixi lügətə xas semantik bölgü prinsipi həyata keçirilmişdir. Müasir dilin izahlı lügətlərində baş sözün semantik bölgüsü zamanı birlinci məna yerində onun müasir dildəki həqiqi mənası verilirsə, tarixi lügətin lügət məqalələrində ondə ən qədim və fəal işlənən mənası yer almmalıdır.

Bundan başqa, orta əsrlərdə vahid ədəbi dil və vahid daimi orfoqrafik normaların olmaması və əski ərəb qrafikasının sait səsləri dəqiq ifadə edə bilməməsi müasir dövrdəki tranfoneliterasiyalarda fərqliliklərə gətirib çıxarmışdır. Bu səbəbdən Azərbaycan yazılı abidələrində müşahidə edilən sözlərin bütün fonetik variantlarının lügətdə əks etdirilməsinə çalışılmışdır. Məsələn, *aymaq* (demək, söyləmək) feilinin *ayidmaq*, *ayitməq*, *aytmaq*, *etmek*, *eytmək*, *eytmək*; *aydıvermek*, *edü vermek*, *eyidi vermek*, *eydi-vermek*, *eydü vermek* kimi fonetik və sintaktik variantları mövcuddur. Sındırmaq mənasını ifadə edən *üşətmək* / *uşatmaq* feilinin fonetik variantlarını da misal götirmək olar. Lügətdə bu sözlər əlifba sırasına görə aralı düşdüründən bir-birinə baxdırılmışdır.

Lügətdə daha önemli məqamlardan biri arxaik morfoloji əlamətlərin istifadəçilər üçün şərh edilməsidir. Məsələn, *-ısar/-ıser*, *-daçı/-dəçi* və *-ğay/-gay* gələcək zaman şəkilçiləri, *-van/-vən* 1 şəxsin təkinin xəberlik şəkilçisi, *-duq/-dük* həm təyin, həm də şühudi keçmiş zamanın feili yerində işlənə bilən qədim oğuz şəkilçisi, *-iban(i)/-ibən(i)* feili bağla ma şəkilçisi və s.

"Türk mənşəli arxaizmlər lügəti"nin layihə rəhbəri isə Azərbaycan dilinin tarixi şöbəsinin müdürü, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovadır. Şöbə əməkdaşları lügətin tərtibatını iki mərhələdə yerinə yetirmişlər: mənbələrdən nümunələrin toplanması və baş sözlər əsasında əlifba sırasına düzülməsi; ayrı-ayrılıqla toplanmış materialların qəbul edilən tərtibi prinsiplər əsasında hərflər üzrə birləşdirilməsi və vahid lügət halına salınması.

"Türk mənşəli arxaizmlər lügəti" leksikoqrafiyamızda tarixi lügət baxımından ilk təcrübə olmaqla, uğurlu bir layihədir və Azərbaycan dili tarixinin tədqiqi sahəsində aparılacaq elmi araşdırılmalar üçün evəzolunmaz məxəzdir.

Nadir MƏMMƏDLİ,

Nəsimi adına Dilçilik Institutunun

baş direktoru, professor

Ismayıllı MƏMMƏDLİ,

Azərbaycan Prezidenti yanında

Dövlət Dil Komissiyasının üzvü,

professor